



Qeydiyyat prosesi

Kurs üzrə qeydiyyatdan keçmək üçün ilk növbədə <http://kabinet.unec.edu.az/> linkinə keçid edirsiniz.



Daha sonra “**Qeydiyyat**” düyməsinə sıxaraq “**Yeni qeydiyyat**” bölməsində tələb olunan şəxsi məlumatlarınızı daxil edirsiniz (soyad, ad və ata adı daxil edilərkən azərbaycan əlifbası ilə daxil edilməlidir).



“**Qeydiyyatdan keç**” düyməsi sıxıldıqdan sonra yenidən əsas səhifəyə (kabinet.unec.edu.az/ linkinə) keçid edərək qeyd etdiyiniz mail ünvanına göndərilmiş **istifadəçi adı və şifrə** (mail ünvan) vasitəsilə kabinetə daxil olaraq “**Online müraciət**” menyusuna klik edərək Müraciət tipi seçildikdən sonra **müraciət** düyməsini sıxaraq tələb olunan məlumatları sistemə daxil edirsiniz. Açılmış pəncərədə məlumatlar daxil edildikdən sonra həmin səhifənin sonunda müraciət düyməsi sıxılaraq göndərilməlidir.

